

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 2020-ci il ərzində görülmüş işlər haqqında

MƏLUMAT

| Sıra №-si | Sənədin (fərman, sərəncam, tapşırıq və tövsiyə) adı, tarixi, nömrəsi | Tapşırığın, tövsiyənin bəndinin nömrəsi | Tapşırığın, tövsiyənin məzmunu | Tapşırığın, tövsiyənin icra müddəti | İcranın gedişinə aid məlumat (görülmüş işlər) | Tam icra olunub | Qismən icra olunub | İcra olunmayıb | Qismən icra olunubsa və ya icra olunmayıbsa bunun səbəbləri |
|-----------|---|---|---|-------------------------------------|---|-----------------|--------------------|----------------|---|
| 1. | Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” | 4.1.18. | Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə aidiyyəti qeyri-hökumət təşkilatlarının, o cümlədən digər vətəndaş cəmiyyəti institutlarının sosial xarakterli tədbirlərin icrasına cəlb olunması | 2019-2024-cü illər | <p>Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2020-ci ildə Səhiyyə Nazirliyi ilə birgə qrant müsabiqəsi elan edib. Müsabiqə nəticələrinə əsasən “Narkomaniya və tütünə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarının keçirilməsi” istiqaməti üzrə 10 QHT layihəsinə 57 500 (əlli yeddi min beş yüz) manat maliyyə ayrılıb.</p> <p>Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar təlimatlarına uyğun olaraq, kütləvi hal daşıyan tədbirləri (təlim, dəyirmi masa, seminar və s.) əhatə edən 9 layihənin icrası mümkün olmadığından bu layihələr aztəminatlı ailələrə ərzaq və tibbi-gigiyenik vasitələrdən ibarət yardımların paylanması istiqamətinə dəyişdirilib.</p> | | Qismən icra olunub | | Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar təlimatlarına uyğun olaraq, kütləvi hal daşıyan tədbirləri (təlim, dəyirmi masa, seminar və s.) əhatə edən layihələrin həyata keçirilməsi mümkün olmadığından bu layihələrin istiqamətləri dəyişdirilərək aztəminatlı ailələrə ərzaq yardımlarının və tibbi-gigiyenik vasitələrin paylanılmasına yönləndirilmişdir. |

| | | | | | | | | | |
|--|--|---------|--|----------|--|-----------------|--|--|--|
| | | 4.4.35. | Müasir informasiya texnologiyalarının imkanları nəzərə alınmaqla, sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işinin daha da genişləndirilməsi | Mütəmadi | <ul style="list-style-type: none"> • Bakı şəhərində "Asılı olma, azad ol" adlı maarifləndirmə tədbir təşkil olunub. Tədbirdə yeniyetmə və gənclərin zərərli vərdişlərə meyilliliyin qarşısının alınması və narkotik maddələrin, siqaretdən istifadənin, alkoqollu içkilərin insanın ruh və bədən sağlamlığına vurduğu zərərləri barədə məlumatlar verilib. • "Tütünsüz həyat" və "Həyatımızda tütünə yox deyək" adlı videoçarxlar hazırlanıb və sosial şəbəkələrdə geniş yayımlanıb. Videoçarxlarda cəmiyyətimiz üçün ən böyük bəlalardan biri olan narkomaniyanın, siqaretdən istifadənin və alkoqollu içkilərə meyilliliyin uşaqlara zərərləri nümayiş olunub. • Yeniyetmələrin müvafiq sahə üzrə maariflənməsi məqsədilə www.zvm.az adlı sayt yaradılıb. Saytda "Sağlam yaşayırım", Siqaretdən uzaq dur!", "Əvvəl özünü fikirləş, alkoqoldan uzaq dur", "Sağlam həyat üçün narkotikdən uzaq dur" və digər mövzularda geniş məlumatlar yer alıb. • "Siqaretdən uzaq dur" adlı kitab hazırlanıb. Kitabda siqaretin zərərləri, siqaretdən necə uzaq durmalı və onu necə tərgitməli kimi mövzularda toxunulub. Həmçinin, tütün məhsullarından istifadənin insanlara zərərlərinə dair 500 ədəd maarifləndirici buklet nəşr olunub. <p>Pandemiya şəraiti ilə əlaqədar dəyişdirilən layihələr çərçivəsində aşağıdakı işlər həyata keçirilib:</p> | Tam icra olunub | | | |
|--|--|---------|--|----------|--|-----------------|--|--|--|

| | | | | | | | | | | |
|--|--|---------|---|--------------------|--|--|--|--|----------------|--|
| | | 4.4.36. | Cəmiyyətdə xüsusi nüfuzu ilə seçilən ictimaiyyət nümayəndələrinin iştirakı ilə narkomaniyadan əziyyət çəkən şəxslərin sağlam sosial həyata inteqrasiya olunması ilə bağlı onlara inam və etimad motivlərini nəzərdə tutan müxtəlif məzmunlu sosial layihələrin həyata keçirilməsi | 2019–2024-cü illər | <ul style="list-style-type: none"> • Bakı və Gəncə şəhərləri, Şabran, Siyəzən, Astara, Masallı, Cəlilabad, Göyçay, Ağsu, Ağdaş və Ağdam rayonlarında ümumilikdə 459 aztəminatlı ailəyə ərzaq və tibbi-gigiyenik vasitələrdən ibarət yardımlar paylanılıb. • Bakı şəhərində "Evdə qalın, sizin sağlamlığınız sizi tapacaq" adlı koronavirusa qarşı mübarizə mövzusunda 1000 ədəd maarifləndirici buklet hazırlanıb və əhalinin sıx olduğu ərazilərdə paylanılıb. <p>Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar təlimatlarına uyğun olaraq, kütləvi hal daşıyan tədbirlərin keçirilməsi mümkün olmadığından qeyd olunan bənd üzrə fəaliyyət icra olunmamışdır.</p> | | | | İcra olunmayıb | Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar təlimatlarına uyğun olaraq, kütləvi hal daşıyan tədbirləri əhatə edən layihələrin həyata keçirilməsi mümkün olmadığından bu bənd icrası üzrə fəaliyyət həyata keçirilməmişdir. |
|--|--|---------|---|--------------------|--|--|--|--|----------------|--|